

**Azərbaycan Respublikası Hökuməti və Abu-Dabi İnkişaf Fondu arasında "Bakı dairəvi avtomobil yolu" layihəsinin maliyyələşdirilməsinə dair" Borc Sazişinin təsdiq edilməsi barədə**

**AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU**

Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır:**

I. Azərbaycan Respublikası Hökuməti və Abu-Dabi İnkişaf Fondu arasında "Bakı dairəvi avtomobil yolu" layihəsinin maliyyələşdirilməsinə dair" 2004-cü il martın 22-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində imzalanmış Borc Sazişi **təsdiq edilsin.**

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyun 2004-cü il  
№ 699-IIQ

**Azərbaycan Respublikası Hökuməti və Abu-Dabi İnkişaf Fondu arasında  
"Bakı dairəvi avtomobil yolu" layihəsinin maliyyələşdirilməsinə dair**

**BORC SAZİŞİ**

Saziş 22 mart 2004-cü il tarixində, bir tərəfdən Azərbaycan Respublikası Hökuməti (sonrakı mətndə "Borc Alan" adlandırılacaq), digər tərəfdən Abu-Dabi İnkişaf Fondu (sonrakı mətndə "Fond" adlandırılacaq) arasında bağlanmışdır.

Borc Alanın bu Sazişin 2 sayılı Əlavəsində ətraflı təsvir edilmiş "Bakı Dairəvi Avtomobil Yolu" layihəsinin (sonrakı mətndə "Layihə" adlandırılacaq) maliyyələşdirilməsi üçün Fondan yardım istəməsinə nəzərə alaraq;

Fondun məqsədinin inkişaf layihələrinin və proqramların yerinə yetirilməsi üçün zəruri olan kreditlərin verilməsi yolu ilə Ərəb, Afrika, Asiya və digər inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatının inkişafına yardım göstərməkdən ibarət olduğunu nəzərə alaraq;

Fondun Layihənin mühümlüyunə, icrasının reallığına və onun Borc Alanın iqtisadiyyatı üçün vacibliyinə əmin olduğunu nəzərə alaraq; və

Fondun, yuxarıdakılardan çıxış edərək, bu Sazişdə şərh edilmiş şərtlər daxilində Borc Alana kredit verilməsinə razı olduğunu nəzərə alaraq,

Tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

**M a d d ə I**

**Kredit və onun şərtləri**

- B ö l m ə 1** Fond, Borc Alana bu Sazişdə şərh edilmiş və ya burada adı çəkilən şərtlər daxilində, 36.730.000 (otuz altı milyon yeddi yüz otuz min) Əmirlik dirhəminə ekvivalent olan məbləğ-də kredit verilməsinə razılıq verir.
- B ö l m ə 2** Borc Alana vaxtaşırı olaraq hesabdən çıxarılmış və geri qaytarılmamış məbləğlər üzrə illik iki (2) faiz dərəcəsi ilə ödəməlidir. Faizlərin hesablanması belə məbləğ çıxarmalarının müvafiq tarixləri üzrə həyata keçirilir.

- B ö l m ə 3** Bu Sazişin icrası ilə əlaqədar məsrəflərin və inzibati xərclərin ödənilməsi məqsədilə kreditdən götürülmüş və geri qaytarılmamış məbləğlər üzrə illik yarım (0,5) faiz dərəcəsi ilə əlavə haqq ödənilir.
- B ö l m ə 4** Fondun bu Sazişin 3-cü Maddəsinin 2-ci Bölməsinə müvafiq olaraq Borc Alanın tələbnaməsinə əsasən öz üzərinə götürmüş olduğu xüsusi öhdəliklər üzrə ödəniş vaxtaşırı qaytarılmamış istənilən belə öhdəliklərin cəmi üzrə illik yarım (0,5) faiz dərəcəsi ilə hesablanmalıdır.
- B ö l m ə 5** Faizlər və digər xərclər, yarım ildən az olan istənilən müddət üçün hər biri 30 gündən ibarət olan on iki aydan ibarət 360 günlük il əsasında hesablanır.
- B ö l m ə 6** Borc Alan Kredit məbləğini, qaytarış dövrünün, 4 ili güzəştli olması şərtilə, 16 ildən ibarət olduğuna istinad edərək, hazırkı Sazişin 1 sayılı Əlavəsində şərh edilmiş amortizasiya qrafikinə uyğun olaraq qaytarmalıdır.
- B ö l m ə 7** Faizlər və digər xərclər yarımildə bir dəfə, hər il aprelin 30-da və oktyabrın 30-da ödənilməlidir.
- B ö l m ə 8** Borc Alanın, bütün hesablanmış faizlər və bütün digər xərclər ödənildikdən sonra, Fondu ən azı 45 gün əvvəldən xəbərdar etməklə, ödəniş günündən əvvəl aşağıdakı ödənişləri etməyə ixtiyarı vardır: (a) Kreditin həmin müddətə qədər ödənilməmiş bütün məbləğini; və ya (b) istənilən bir və ya daha çox sayda ödəniş müddətlərinə verilmiş bütün məbləğləri, bir şərtlə ki, bu cür əvvəlcədən ödəniş gününə qədər müddəti Kreditin əvvəlcədən ödənilən hissəsindən sonra bitən, heç bir hissəsi ödənilməmiş qalması.
- B ö l m ə 9** Kreditin ümumi məbləği, eləcə də onunla əlaqədar faizlər və digər xərclər Fondun əsaslandırılmış şəkildə tələb etdiyi yerlərdə ödənilməlidir.

## Maddə II

### Valyuta haqqında Əsasnamə

- B ö l m ə 1** Kreditdən vəsaitin çıxarılması, onun qaytarılması, faizlərin və digər xərclərin ödənilməsi, eləcə də Saziş ilə əlaqədar bütün maliyyə əqdlərinin hesabları Əmirlik dirhəmləri ilə həyata keçirilməlidir.
- B ö l m ə 2** Fond bu Saziş əsasında Kredit hesabına maliyyələşdirilən əmtənin qiymətini ödəmək və ya dəyərini kompensasiya etmək üçün tələb olunan valyutanı Borc Alanın sifarişi ilə və onun agentı kimi çıxış edərək alır. İstənilən belə halda Kreditdən çıxarılmış hesab ediləcək məbləğ müvafiq xarici valyuta məbləğinin alınması üçün tələb olunan Əmirlik dirhəmlərinin ekvivalent məbləğinə bərabər olacaqdır.
- B ö l m ə 3** Fond, bu Maddənin 1 sayılı Bölməsinə müvafiq hesablaşmalar aparmaq üçün lazım ola biləcək belə bir məbləği Borc Alanın tələbnaməsi əsasında və onun agentı kimi çıxış edərək, Fond üçün məqbul olan valyuta və ya valyutalarda Əmirlik dirhəmilə ala bilər.
- B ö l m ə 4** Sazişin məqsədləri üçün bir valyutanın məzənnəsinin digər valyutada müəyyən edilməsi zərurəti ortaya çıxdığı hər bir halda hələ bir qiymət Fondun məqsədəuyğun hesab etdiyi şəkildə müəyyən edilməlidir.

**Maddə III**  
**Kredit vəsaitlərinin çıxarılması və istifadəsi**

- B ö l m ə 1** Bu Sazişin müddəalarına müvafiq olaraq Borc Alanın Layihənin həyata keçirilməsi üçün istifadə edilmiş və ya istifadə ediləcək məbləğləri Kreditdən çıxarmaq səlahiyyəti vardır.
- Borc Alan, Fonda təsdiqedicə sənədlər təqdim etməklə, Saziş qüvvəyə minməmişdən əvvəl çəkilmiş xərcləri kreditdən çıxara bilər.
- B ö l m ə 2** Fond, Borc Alanın tələbnaməsinə əsasən və Borc Alan və Fond arasında razılaşdırıla biləcək şərtlər çərçivəsində, hazırkı Sazişə müvafiq olaraq, maliyyələşdirilməli olan malların qiymətini Borc Alana və başqalarına ödəmək üçün öz üzərinə yazılı şəkildə xüsusi öhdəliklər götürə bilər.
- B ö l m ə 3** Borc Alanın Kreditdən istənilən məbləği çıxarmaq istədiyi və ya Fond Tərəfindən əvvəlki Bölməyə müvafiq xüsusi öhdəlik götürülməsi barədə Fonda sifariş verdiyi təqdirdə, Borc Alan Fonda Fond tərəfindən təsdiq edilmiş formaya uyğun surətdə tərtib edilmiş və müvafiq dəstəkləyici sənədlərlə müşayiət olunan tələbnamə təqdim etməlidir. Bununla belə, hər dəfə istənilən məbləğlər çıxarıldıqda və Fonda bu cür dəstəkləyici sənədlər təqdim edildikdə, bundan dərhal sonra eyni addımları atmaq lazımdır.
- B ö l m ə 4** Vəsaitlərin çıxarılması haqqında hər bir Tələbnamə, təsdiqedicə müşayiət sənədləri və digər dəlillər forma və məzmunca adekvat olmalıdırlar ki, Fondu qane etsin və o, Borc Alanın Kreditdən tələb olunan məbləği çıxarmağa səlahiyyətli olduğuna və Kreditdən çıxarılacaq bu məbləğin yalnız hazırkı Saziş ilə müəyyən edilmiş məqsədlərə xərclənəcəyinə əmin olsun.
- B ö l m ə 5** Borc Alan Kreditin vəsaitlərini Layihənin yerinə yetirilməsi üçün zəruri olan mal və xidmətlərin yalnız ağılabatan qiymətlərlə alınmasına sərf etməlidir. Alınması Kredit hesabına həyata keçirilməli konkret mallar, eləcə də bu malların satın alınmasının üsul və prosedurları Borc Alanla Fond arasındakı danışıqlar yolu ilə müəyyən edilməlidir.
- B ö l m ə 6** Borc Alan Kredit vəsaitləri hesabına alınmış bütün malların yalnız Layihənin yerinə yetirilməsi məqsədilə işlədilməsini təmin etməlidir.
- B ö l m ə 7** Borc Alanın Kreditdən çıxarmağa ixtiyarı çatdığı məbləğlərin Fond Tərəfindən ödənilməsi Borc Alan tərəfindən və ya onun sifarişi ilə həyata keçirilməlidir.
- B ö l m ə 8** Borc Alanın Kreditdən vəsait çıxarmaq hüququ 2008-ci il 31 dekabr tarixində və ya Borc Alan və Fond arasındakı danışıqlarla vaxtaşırı müəyyən edilən hər hansı başqa tarixdə öz qüvvəsini itirir.

**Maddə IV**  
**Xüsusi razılaşmalar**

- B ö l m ə 1** Borc Alan kredit daxilolmalarını Korporasiya və ya onun hüquqi varisi üçün, Fonda məqbul olan büdcə paylanması yolu ilə, əlçatan etmək məqsədilə Fondu qane edə biləcək tədbirləri görməlidir.

- B ö l m ə 2 (a) Borc Alan Layihəni geniş mühəndis, maliyyə və inzibati təcrübəyə müvafiq olaraq həyata keçirməli və ya onun həya-ta keçirilməsini kifayət qədər təkidlə və səmərə ilə təmin etməlidir.
- (b) Borc Alan, bu Layihənin səmərə ilə həyata keçirilməsini təmin etmək məqsədilə Korporasiyanın Layihənin İcra Qrupunu (LİQ) təsis etməsi üçün zəruri tədbirlər görməlidir ki, bu Qrup 2004-cü il yanvarın 1-dən gec olmamaq şərti ilə və ya Fond ilə razılaşdırılmış başqa müddətə qədər Layihənin İcrasının idarə edilməsinə məsuliyyət daşsın. Bu Qrupa Fond üçün məqbul olan yerli, ixtisaslı və təcrübəli mühəndis rəhbərlik etməlidir və həmin Qrup Fondu qane edən müvafiq yerli texniki, mühasiblik və inzibati heyətdən ibarət olmalıdır.
- (c) Borc Alan LİQ-i, Layihənin maraqlarına müvafiq olaraq, onun müxtəlif şöbə və departamentlərlə əməkdaşlığını təmin etmək məqsədilə müvafiq maliyyə və zəruri avadanlıqla təchiz etməlidir, belə ki, Layihənin icrasının idarə edilməsi üzrə fəaliyyət ümumilikdə əlaqələndirilə bilsin.
- B ö l m ə 3 Layihənin icrası çərçivəsində Borc Alan Fond üçün məqbul olan və Fondu qane edən şərtlərlə mühəndis-məsləhətçiləri işə götürməli və ya onların işə götürülməsini təmin etməlidir.
- B ö l m ə 4 Layihənin icrası çərçivəsində, Kredit hesabına maliyyələşdirilməli olan müqavilələrin bağlanması, eləcə də belə müqavilələrdə dəyişikliklərin edilməsi və onlara xitam verilməsi Fondun razılığı ilə həyata keçirilməlidir.
- B ö l m ə 5 Borc Alan, Layihənin Fondu qane edən şərtlər daxilində hə-yata keçirilməsi üçün, zərurət yarandıqda, bu Kreditə və Küveyt Fondunun Kreditinə əlavə kimi tələb olunan bütün digər məbləğləri ayırmalı və ya ayrılmasını dərhal təmin etməlidir.
- B ö l m ə 6 Borc Alan apardığı tədqiqatların nəticələrini (onlar hazır olan kimi), eləcə də, planları, spesifikasiyaları, icra qrafiklərini və Layihə üzrə sonralar daxil edilmiş istənilən nəzərə-çarpacaq modifikasiyaları və Fondun vaxtaşırı tələb edə biləcəyi digər detalları Fonda təqdim etməlidir.
- B ö l m ə 7 (a) Borc Alan Kreditdənənar maliyyələşdirilən malların identifikasiyası, onların Layihə çərçivəsində istifadəsinin təsviri, Layihənin inkişafının uçuotu (dəyəri daxil olmaqla), əməliyyatların və Korporasiyanın maliyyə vəziyyətinin əks etdirilməsi üçün zəruri olan sənədləşdirməni aparmalı və ya onun aparılmasını hal-hazırda istifadədə olan ardıcıl və dayanıqlı mühasibat uçuotuna müvafiq olaraq təmin etməlidir; Fondun səlahiyyətli nümayəndələri üçün Kreditlə bağlı məqsədlərlə səfərləri, Layihəyə, mallara nəzarət etmələri, istənilən sənəd və yazıları yoxlamaları üçün bütün mümkün imkanları yaratmalı və Kreditin vəsaitlərinin xərclənməsi, Layihənin icrasının vəziyyəti, mallar və əməliyyatlar, eləcə də, Korporasiyanın maliyyə vəziyyəti haqqında Fondun tələb etdiyi istənilən məlumatı təqdim etməlidir.
- (b) Fondun Layihənin icrası prosesini müşahidə edə bilməsi üçün Borc Alan bu Saziş qüvvəyə mindikdən sonra hər üç aydan bir Fonda Layihənin icrası və əldə olunmuş nəticələr barədə müfəssəl hesabat verməli, görülmüş işlərin Layihənin təsdiq edilmiş icra qrafikinə uyğunluğu göstərilməlidir. Borc Alan, eləcə də, Layihə bitdikdən sonra 6 ay ərzində Layihənin yekunları haqqında hesabat təqdim etməlidir. Hesabatda, həmçinin, Layihənin faktik xərclərinin onun

qiymətləndirilən dəyəri ilə müqayisəsi, çəkilməmiş hər bir artıq xərcin səbəbi, eləcə də Layihənin həyata keçirilməsi zamanı ortaya çıxmış problemlər və bu problemlərin aradan qaldırılması üçün görülmüş tədbirlər də öz əksini tapmalıdır.

**B ö l m ə 8** Borc Alan Layihəni idarə etməli və dəstəkləməli və ya idarə edilməsini və dəstəklənməsini təmin etməlidir. O, həmçinin dayanıqlı mühəndis, maliyyə və inzibati təcrübəyə müvafiq olaraq, Layihəyə daxil edilməmiş, lakin onun münasib və səmərəli idarə olunması üçün zəruri olan strukturları, digər iş və mənbələri idarə etməli və dəstəkləməli və ya idarə edilməsini və dəstəklənməsini təmin etməlidir.

**B ö l m ə 9** Borc Alan və Fond Kreditin məqsədlərinə nail olmaq üçün hərtərəfli əməkdaşlıq etməlidirlər. Bu məqsədlə, tərəflər müvafiq surətdə tələb edilən və Kreditin cari vəziyyətini əks etdirən məlumatı bir-birinə təqdim etməyə borcludurlar. Borc Alan və Fond vaxtaşırı olaraq öz nümayəndələri vasitəsilə bir-biri ilə Kreditin məqsədləri və ona xidmətin dəstəklənməsi ilə əlaqədar məsələlər barədə fikir mübadiləsi aparmalıdırlar. Borc Alan Kreditin məqsədlərini həyata keçirməyə və ya ona xidmətin təmin olunmasına əngəl yara-dan və ya yarada biləcək hər hansı bir səbəb (o cümlədən Layihənin dəyərinin nəzərəcarpacaq dərəcədə artması da daxil olmaqla) haqqında dərhal Fonda xəbər verməlidir.

**B ö l m ə 10** Borc Alanın və Fondun qarşılıqlı niyyəti bundan ibarətdir ki, bu andan etibarən hökumət aktivlərinin üzərinə qoyulmuş girov hüququ yolu ilə heç bir xarici borca bu Kreditdən yüksək hər hansı bir üstünlük verilə bilməz. Bu məqsədlə Borc Alan öhdəlik götürür ki, Fondun digərinə verdiyi icazə istisna olmaqla, belə bir xarici borca zəmanət kimi Borc Alanın istənilən aktivinə istənilən girovun qoyulması hallarında, Fond üçün tamamilə məsrəfsiz olaraq eyni və mütənasib *ipso facto* (faktın özündən çıxış edən) girov haqqı yaradılacaq ki, bu da Kreditin məbləğinin ödənilməsinə zəmanət verməklə yanaşı, həm də onun faizlərinin və digər xərclərinin ödənilməsinə təmin etməlidir. Belə bir istənilən girov hüququnun yaradılması üçün təcili tədbirlər görülməyə, bir şərtlə ki, bu Bölmənin əvvəlki müddəası aşağıdakı hallara şamil edilməsin:

- (i) Əmlakın alındığı an ona qoyulmuş istənilən girov hüququna, əgər o, yalnız və yalnız bu əmlakın satış qiymətinin ödənilməsinin təmin edilməsi məqsədilə qoyulmuşsa;
- (ii) Müddəti, ilk dəfə alındığı andan sonra bir il ərzində bitən və bu kommərsiya mallarının satışı hesabına ödənilməli olan borca zəmanət vermək məqsədilə istənilən kommərsiya malına qoyulmuş girov hüququna;
- (iii) Bank əməliyyatlarının adi gedişatı ərzində meydana çıxan və müddəti bir il ərzində bitən borca zəmanət verən girov hüququna.

Bu bölmədə "Borc Alanın aktivini" termini Borc Alanın və ya inzibati alt qurumlardan istəniləninin və Borc Alanın və ya istənilən belə inzibati alt qurumların (Borc Alanın Mərkəzi Bankı və ya onun vəzifələrini icra edən istənilən digər struktur da daxil olmaqla) mülkiyyətində olan istənilən digər strukturun aktivlərini nəzərdə tutur; "yükləmə" termininə isə ipotekalar, girovlar, məsrəflər, imtiyazlar və istənilən növ prioritetlər daxildir.

- B ö l m ə 11 Kreditin məbləği və kredit üzrə faizlər, eləcə də bütün məsrəflər tutulmalarsız ödənilməlidir və o, Borc Alanın özü üçün və ya onun ərazisində qüvvədə olan Qanunvericiliyə görə tutulmalı olan bütün vergilərdən həm indi, həm də gələcəkdə azad olmalıdır.
- B ö l m ə 12 Bu Saziş, onun icrası, verilməsi, çətdirilməsi və qeydiyyatı ilə əlaqədar həm indi, həm də gələcəkdə Borc Alanın özü üçün və ya onun ərazisində qüvvədə olan Qanunvericiliyə görə tutulmalı olan bütün vergilərdən, rüsumlardan, ödəmələrdən və istənilən xarakterli yığımlardan azaddır və Borc Alan həm indi, həm də gələcəkdə, hazırkı Kreditin ödənilməsi, valyutası ilə mümkün olan ölkənin və ya ölkələrin qüvvədə olan qanunvericiliyinə uyğun olaraq verilməli olan bu cür vergiləri, rüsumları, ödəmələri (əgər belələri olarsa) bu ölkənin və ya ölkələrin mövcud qanunvericiliyinə uyğun olaraq verməli və ya verilməsini təmin etməlidir.
- B ö l m ə 13 Məhdudiyyətlər, o cümlədən Borc Alanın özü üçün və ya onun ərazisində qüvvədə olan Qanunvericiliyə əsasən təsis edilmiş məhdudiyyətlər Kreditin məbləğinin və onun üzrə faizlərin, eləcə də bütün digər məsrəflərin ödənilməsinə şamil edilmir.
- B ö l m ə 14 Borc Alan Layihənin yerinə yetirilməsini və dəstəklənməsini Fond üçün məqbul olan yol işləri üzrə ixtisaslaşan Dövlət Qurumuna həvalə edir. Belə bir Korporasiya və ya digər bir müvafiq Agentlik həmişə Layihənin məqsədlərinin həyata keçirilməsinə imkan yaradan qayda və təlimatlara müvafiq olaraq və Fondu qane edən tərzdə fəaliyyət göstərməli, Layihəni keyfiyyətlə və səmərəli yerinə yetirmək və onu dəstəkləmək üçün zəruri səlahiyyətlərə, idarəçiliyə və inzibatçılıq təcrübəsinə malik olmalıdır. Tərəflər arasında mövcud olan əməkdaşlıq ruhuna müvafiq olaraq Borc Alan Korporasiyanın xarakterinə və konstitusiyasına təsir edə biləcək istənilən fəaliyyət təklifi barədə Fonda məlumat verməli, eləcə də belə bir qərar qəbul edilməmişdən əvvəl Borc Alanla fikir mübadiləsi aparmaq üçün onun barəsində Fonda bütün mümkün imkanları təqdim etməlidir.
- B ö l m ə 15 Borc Alan alınması Kredit hesabına maliyyələşdirilmiş bütün malları sığortalamalı və ya məsuliyyətli sığortaçılarla təmin etməlidir. Belə sığortalama malların alınıb Borc Alanın ərazisinə idxalı və Layihənin obyektinə çətdirilməsi ilə əlaqədar dəniz və tranzit risklərini və digər təhlükələri əhatə etməli, qiyməti isə ənənəvi kommersioniya qiymətləri təcrübəsinə uyğun olmalıdır. Sığortanın məbləği sığorta sənədlərinə əsasən sığortalanmış malların dəyərinin ödənilməli olduğu valyutada və ya sərbəst dönərli valyutada ödənilməlidir.
- Borc Alan ənənəvi kommersioniya qiymətləri təcrübəsinə uyğun məbləğdə Layihənin yerinə yetirilməsi ilə əlaqədar risklərə qarşı məsul sığortalayıcıları seçib dəstəkləməli və ya seçilib dəstəklənməsini təmin etməlidir.
- B ö l m ə 16 Borc Alan vaxtaşırı olaraq Layihə çərçivəsində inşa edilmiş yollarda və körpülərdə istifadə edilən nəqliyyat vasitələrinin bütün ölçülərinin və oxlarına düşən ağırlığın həmin yol və körpülərin struktur və hündəsi standartlarını aşmaması üçün tədbirlər görməlidir. Borc Alan eləcə də yollar və körpülər şəbəkəsində istifadə edilən nəqliyyat vasitələrinin bütün ölçülərinin və oxlarına düşən ağırlığın

həmin yol və körpülərin struktur və həndəsi standartlarına uyğun olmasının təmin edilməsini sonralar da davam etdirməlidir.

- B ö l m ə 17** Borc Alan, Layihə həyata keçirildikdən sonra, bu Maddənin 8-ci bölməsinin ümumi tətbiqini məhdudlaşdırmayaraq Layihənin vaxtlı-vaxtında və vaxtaşırı istismar işlərinin görülməsi məqsədilə Dövlət Büdcəsindən ayrıca vəsait ayıracaqdır.
- B ö l m ə 18** Borc Alan Layihənin yerinə yetirilməsi üçün ondan asılı olan bütün tədbirləri görməli və ya bu cür tədbirlərin görülməsini təmin etməli, Layihənin yerinə yetirilməsi və ya idarə olunması üçün və bu Sazişin istənilən müddəasının yerinə yetirilməsi üçün maneə olacaq və ya əngəl törədə biləcək heç bir addım atmamalı və belə addımların atılmasına yol verməməlidir.
- B ö l m ə 19** Fondun bütün sənədləri, yazıları, yazışmaları və bu səpkidə olan digər materialları Borc Alan Tərəfindən məxfi materiallar kimi qəbul edilməlidir. Bununla əlaqədar Borc Alan sənədlərin senzurası və yoxlanılmasına qarşı Fonda tam immunitet təqdim etməlidir.
- B ö l m ə 20** Fondun bütün aktivləri və gəlirləri milliləşdirmədən, müsadirədən və həbsdən azad ediləcəkdir.

## Maddə V

### Ləğv və dayandırma

- B ö l m ə 1** Borc Alan Fondu xəbərdar etməklə Kreditin xəbərdarlıq anınadək istifadə edilməmiş istənilən məbləğini geri qaytara bilər. Bu zaman yalnız o hal müstəsnaqlıq təşkil edə bilər ki, Borc Alan bu yolla Kreditin Fond tərəfindən bu Sazişin 2-ci maddəsinin 2-ci bölməsinə müvafiq olaraq artıq öz üzərinə götürmüş olduğu xüsusi öhdəliklə əlaqədar hər hansı bir məbləğini geri çağırmış olmasın.
- B ö l m ə 2** Aşağıdakı hadisələrdən istənilən biri baş vermişsə və ya baş verməkdə davam edirsə, Fond, Borc Alanı xəbərdar etməklə, Borc Alanın Krediddən vəsait çıxarmaq hüququnu tamamilə və ya qismən məhdudlaşdırmağa bilər:
- (a)** bu Sazişə və ya Borc Alanla Fond arasında mövcud olan istənilən Kredit Sazişinə əsasən tələb edilən Kredit və ya onun faizi və ya istənilən başqa məbləğin ödənilməsi üzrə öhdəliklər tamamilə və ya qismən yerinə yetirilməzsə;
  - (b)** Borc Alan tərəfindən istənilən başqa şərt və ya saziş yerinə yetirilməzsə;
  - (c)** Borc Alan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən Borc Alanla Fond arasında istənilən başqa Kredit Sazişi üzrə vəsaitin çıxarılmasına Fond Tərəfindən Borc Alanın səlahiyyətləri tamamilə və ya qismən dayandırılırsa;
  - (d)** Bu Saziş üzrə Borc Alanın öz öhdəliklərini yerinə yetirəcəyini az ehtimallı edən fəvqəladə vəziyyətlər meydana çıxarsa. Bu Saziş qüvvəyə minənədək baş vermiş istənilən belə hadisə Saziş qüvvəyə mindikdən sonra baş vermiş kimi qiymətləndirilməlidir.
- Borc Alanın Kredit vəsaitlərini çıxarmaq hüququnun bütövlükdə və ya qismən məhdudlaşdırılması, bu məhdudlaşdırmaya səbəb olmuş hadisə və ya hadisələr aradan qaldırılana və ya Fondun qadağanın götürülməsi barədə, yəni Borc Alana Krediddən vəsait çıxarmaq hüququnun bərpə olunması barədə xəbər verilənə qədər

qüvvədə qalacaqdır, amma bir şərtlə ki, vəsait çıxarmaq hüququnun bərpası barədə hər belə xəbərdarlıq zamanı həmin hüquq yalnız bu xəbərdarlıqda əks olunmuş dərəcədə və şərtlər daxilində bərpa olunmalı və heç bir belə xəbərdarlıq Fondun bu Bölmədə şərh edilmiş istənilən başqa, növbəti hadisəyə münasibətdə hər hansı bir hüququna, səlahiyyətinə və ya hüquqi müdafiə vasitəsinə təsir etməməli və ya xələl gətirməməlidir.

- B ö l m ə 3** Əvvəlki bölmənin a) paragrafında müəyyən edilmiş hadisələrdən hər hansı biri baş verərsə və Fondun Borc Alana bu barədə təqdim etdiyi xəbərdarlıqdan sonra otuz gün ərzində baş verməkdə davam edərsə və ya bu Bölmənin (b), (c) və (d) paragraflarında müəyyən edilmiş istənilən hadisə baş verərsə və Fondun Borc Alana bu barədə təqdim etdiyi xəbərdarlıqdan sonra 60 gün ərzində baş verməkdə davam edərsə, onda həmin müddət ərzində istənilən vaxt Fond, öz seçiminə görə, Kreditin məbləğini bitmiş elan edə və onun dərhal ödənilməsinə tələb edə bilər. Və istənilən belə elana əsasən Kreditin bu məbləği bu Sazişin istənilən əks müddəasından asılı olmayaraq bitmiş hesab olunur və dərhal ödənilməlidir.
- B ö l m ə 4** Əgər (a) istənilən məbləğ barədə Borc Alanın Kreditdən vəsait çıxarmaq hüququ fasiləsiz olaraq 30 gün ərzində dayandırılmışsa və ya (b) bu Sazişin 3-cü maddəsinin 8-ci Bölməsində Kredit vəsaitlərindən istifadənin son müddəti kimi müəyyən edilmiş tarixdə Fond, Borc Alanı xəbərdar etməklə, Borc Alanı belə məbləği çıxarmaq hüququndan məhrum edə bilər. Belə xəbərdarlıq veriləcəyi təqdirdə Kreditin bu məbləği geri qaytarılmalıdır.
- B ö l m ə 5** Fond tərəfindən heç bir ləğv və ya dayandırma qərarı Fondun bu Sazişin 3-cü maddəsinin 2-ci Bölməsinə müvafiq olaraq öz üzərinə götürmüş olduğu xüsusi öhdəliklərlə (öhdəlikdə bu barədə dəqiq qeyd olduğu hallar istisna olmaqla) bağlı məbləğlərə şamil edilə bilməz.
- B ö l m ə 6** İstənilən ləğvetmə, bu Sazişin Amortizasiya Qrafikində göstəriləyi kimi, mütənasib olaraq, Kredit məbləğinin ödənilməsinin bir neçə tarixinə şamil edilməlidir.
- B ö l m ə 7** Hər hansı bir ləğvetməyə və dayandırmaya baxmayaraq, Sazişin bütün şərtləri, bu maddədə şərh edilmiş hallar müstəsna olmaqla, tam həcmdə qüvvədə qalmalıdır.

## Maddə VI

### **Bu Sazişin tətbiqi;**

#### **Hüquqların həyata keçirilməsinin mümkünsüzlüyü; Arbitraj**

- B ö l m ə 1** Fondun və Borc Alanın hüquq və vəzifələri bu Sazişə müvafiq olaraq qüvvəyə minir, onun şərtlərinə uyğun olaraq, bu şərtlərlə ziddiyyət təşkil edən heç bir yerli qanundan asılı olmayaraq, tətbiq edilir. Nə Borc Alan, nə də Fond heç bir şəraitdə bu Sazişin hər hansı bir müddəasının qüvvədən düşmüş olduğunu və ya hər hansı bir səbəb üzündənsə tətbiq edilə bilmədiyini iddia edə bilməz.
- B ö l m ə 2** Bu Sazişin hər hansı bir şərti ilə Tərəflərə verilmiş istənilən hüquq və ya səlahiyyətlərin həyata keçirilməsinin mümkünsüzlüyü bu hüquq və səlahiyyətlərin sonralar həyata keçiril-məsindən çəkindirməməli və onların həyata keçirilməsindən imtina kimi qiymətləndirilməməlidir.



Eləcə də, Tərəflərdən birinin öz öhdəliklərindən hər hansı birini yerinə yetirməməsi ilə əlaqədar digər Tərəfin nümayiş etdirdiyi heç bir imtiyaz sonralar onun belə bir "öhdəliyi yerinə yetirməməklə" əlaqədar bu Sazişə müvafiq olaraq əlçatan olan hər hansı bir addıma müraciət etməsinə mane olmamalıdır.

**B ö l m ə 3** Bu Saziş üzrə Tərəflər arasında yaranmış hər hansı bir ziddiyyət və bu Sazişə istinad edərək Tərəflərdən birinin digərinə qarşı irəli sürdüyü istənilən tələb xoşluqla həll edilməlidir. Lakin problemləri sülh danışıqları yolu ilə həll etmək mümkün olmazsa, şikayət və tələblər bu maddənin sonrakı müddəalarına müvafiq olaraq Arbitraj Məhkəməsinə təqdim edilməlidir.

**B ö l m ə 4** (a) Arbitraj Məhkəməsi üç arbitrdən ibarətdir. Onlardan birincisi Fond, ikincisi Borc Alan Tərəfindən, üçüncüsü isə (sonrakı mətndə Hakim adlandırılacaq) Tərəflərin razılığı əsasında təyin edilməlidir. Arbitraj dinləmələrə başladıqdan sonra 60 gün ərzində razılıq əldə edilməzsə, Hakim Tərəflərdən birinin müraciəti ilə İslam Konfransı Təşkilatının Baş katibi Tərəfindən təyin edilməlidir. Tərəflərdən biri öz arbitrini təyin edə bilməzsə, İslam Konfransı Təşkilatının Baş katibi analoji surətdə, digər Tərəfin müraciəti ilə həmin arbitri təyin etməlidir. Hər hansı bir arbitrin istefası, ölümü, fəaliyyət qabiliyyətli olmaması hadisəsi baş verərsə, onun varisi eyni qayda ilə təyin edilməlidir.

(b) Arbitraj müzakirəsi Tərəflərdən istənilən birinin təşəbbüsü ilə, Arbitraja təqdim edilən ziddiyyət və tələbləri aydın səciyyələndirən, tələb olunan müdafiənin xarakteri və dərəcəsini, eləcə də Arbitraj baxılmasının təşəbbüskarı olan tərəfin təyin etmiş olduğu arbitrin adını əks etdirən xəbərdarlığın verilməsi yolu ilə başlanıla bilər. Belə bir xəbərdarlıq verildikdən sonra 30 gün ərzində o biri tərəf qarşılıqlı tərəfə öz arbitrinin adını açıqlamalıdır.

Arbitraj Məhkəməsi öz işini hakimin müəyyən etmiş olduğu yerdə və vaxtda başlamalıdır. Bu andan başlayaraq Arbitraj Məhkəməsi öz iclaslarının yerini və vaxtını təyin edir.

(c) Bütün Tərəflər üçün dinlənilmələrin ədalətli olmasını təmin etmək məqsədilə Arbitraj Məhkəməsi öz prosedurlarını müəyyən etməlidir. Arbitraj Məhkəməsi sualları əvvəlcədən, Tərəflərin iştirakı ilə və ya qiyabi surətdə müəyyən edə bilər. Onun bütün qərarları səs çoxluğu ilə qəbul edilir. Qərar yazılı şəkildə tərtib edilməli və Arbitraj Məhkəməsinin ən azı əksəriyyəti Tərəfindən imzalanmalıdır. Qərarın imzalanmış nüsxələri tərəflərdən hər birinə verilməlidir. Bu maddənin müddəalarına müvafiq surətdə qəbul edilmiş istənilən belə qərar bu Sazişin Tərəfləri üçün qəti və məcburidir. Tərəflərdən hər biri Arbitraj Məhkəməsinin qəbul etmiş olduğu bu qərara riayət etməli və tabe olmalıdır.

(d) Arbitraj Məhkəməsi Borc Alanın və Birləşmiş Ərəb Əmirlikləri Dövlətinin cari qanunvericiliyi üçün ümumi olan prinsipləri, eləcə də haqq-ədalət və təmiz vicdan prinsiplərini tətbiq edir.

(e) Arbitraj müzakirələri zamanı Tərəflərdən hər biri, özünün təyin etmiş olduğu arbitrin qonorarı da daxil olmaqla, çəkmiş olduğu xərcləri özü ödəyir. Arbitraj Məhkəməsinin xərclərini və hakimin qonorarmı isə Tərəflər öz aralarında bölür və bərabər paylarla ödəyirlər. Arbitraj Məhkəməsinin xərclərinin bölünməsi və ya bu

xərclərin ödənilməsi ilə əlaqədar bütün suallar Arbitraj Məhkəməsi Tərəfindən aydınlaşdırılmalıdır.

- B ö l m ə 5** Arbitraj Məhkəməsi haqqında əvvəlki bölmədə şərh edilmiş Əsasnamə həm bu Saziş üzrə, həm də Saziş zəminində istənilən Tərəfin meydana çıxmış hər hansı bir tələbi üzrə Tərəflər arasındakı mübahisələrin istənilən digər həlli qaydasının əvəzinə tətbiq edilir.
- B ö l m ə 6** Bu bölməyə müvafiq olaraq verilən istənilən xəbərdarlıq qaydası və ya hər hansı bir araşdırma ilə əlaqədar proses 7-ci maddənin 1-ci bölməsinə müvafiq olaraq həyata keçirilməlidir.

## Maddə VII

### Digər müddəalar

- B ö l m ə 1** Bu Saziş ilə verilməsinə icazə verilən istənilən xəbərdarlıq və ya tələbnamə yazılı şəkildə olmalıdır. 8-ci maddənin 3-cü bölməsinin müddəaları istisna olmaqla, belə xəbərdarlıq və ya sifariş yalnız o zaman təqdim olunmuş və lazımı qaydada hazırlanmış hesab edilir ki, onlar ya kuryer, ya poçt, ya da teleqram vasitəsilə verilmiş olsun.
- Nəzərdə tutulur ki, bu sənədləri, onların verilməsində marağı olan, onları verməyə və təqdim etməyə səlahiyyəti olan Tərəf Sazişdə ünvanı qeyd olunmuş Tərəfə və ya qarşılıqlı Tərəfin xəbərdarlıqda ünvanını göstərmiş olduğu digər Tərəfə təqdim etməlidir.
- B ö l m ə 2** Borc Alan 3-cü maddədə şərh edilmiş müraciət ərizələrini imzalayacaq şəxs və ya şəxslərin və ya Borc Alanın adından istənilən digər əməlləri həyata keçirəcək, Sazişə görə Borc Alan tərəfindən tərtib edilməsinə və icrasına ehtiyac olan və icazə verilən istənilən digər sənədləri tərtib edəcək şəxsin səlahiyyətlərini təsdiq edən əsaslandırılmış şəhadətnamələri və hər bir belə şəxsin autentik imza nümunələrini Fonda təqdim edir.
- B ö l m ə 3** Bu Saziş ilə Borc Alanın adından tələb olunan və ya icrasına icazə verilmiş hər bir hərəkət və tələb olunan və ya icrasına icazə verilmiş hər bir sənəd Borc Alanın nəqliyyat naziri və ya hər hansı bir başqa səlahiyyətli şəxs Tərəfindən yazılı formada icra və ya tərtib edilə bilər.
- Bu Sazişin şərtlərində edilmiş hər hansı bir dəyişiklik və ya əlavə Borc Alan tərəfindən yazılı sənəd vasitəsilə razılaşdırıla bilər. Bu sənəd Borc Alanın adından onun yuxarıda şərh edilmiş nümayəndəsi və ya yazılı formada tərtib edilmiş müvafiq səlahiyyətlərə malik istənilən şəxs tərəfindən tərtib edilməlidir, bir şərtlə ki, belə bir nümayəndənin fikrinə görə edilən dəyişikliklər və ya əlavələr mövcud şəraitdə ağlabatan olsun və bu Sazişə görə Borc Alanın öhdəliklərinin nəzərəcarpacaq dərəcədə artmasına gətirib çıxarmasın. Fond belə bir nümayəndə və ya hər hansı bir digər şəxs tərəfindən tərtib edilmiş istənilən bu cür sənədi belə bir nümayəndənin fikrinə görə Sazişə edilən dəyişikliklər və ya əlavələrin bu sənədin təsiri ilə Borc Alanın öhdəliklərinin nəzərəcarpacaq dərəcədə artmasına gətirib çıxarmayacağını birmənalı sübutu kimi qəbul edə bilər.

B ö l m ə 4 Bu Saziş və ya onun icrası ilə əlaqədar Tərəflərin bir-biri ilə yazışması çərçivəsində tərtib edilmiş istənilən məktub Sazişin tərkib hissəsi kimi məcburi qüvvəyə və səmərəyə malik olmalıdır.

#### Maddə VIII

#### **Qüvvəyə minmə tarixi. Xitam**

B ö l m ə 1 Bu Saziş, Borc Alanın adından Sazişin mətninin tərtib və təqdim edilməsi haqqında Şəhadətnamə Fondu qane edən şəkildə, zəruri səlahiyyətlərlə və zəruri konstitusion əməllərlə ratifikasiya edilib Fonda verilməyə qədər qüvvəyə minmiş hesab edilmir.

B ö l m ə 2 Borc Alan səlahiyyətli hakimiyyət orqanının, bu Sazişin zəruri səlahiyyətlərə malik olduğunu və lazımı qaydada ratifikasiya edildiyi, Borc Alanın adından tərtib və təqdim edildiyi, mətnində isə Borc Alanın Sazişin şərtlərinə uyğun əməli və əlaqəli öhdəliklərinin əks olunması faktını təsdiq edən rəyini əvvəlki bölməyə müvafiq olaraq təqdim edilməli olan Şəhadətnamənin bir hissəsi kimi Fonda təqdim etməlidir.

B ö l m ə 3 Bu Sazişin icbariliyi haqqında Borc Alanın təqdim etmiş olduğu Şəhadətnamə Fondu qane edərsə, Fond teleqram vasitəsilə Borc Alana Şəhadətnamənin qəbul edildiyi barədə bu maddənin 1-ci bölməsinə müvafiq olaraq xəbərdarlıq göndərməlidir. Bu Saziş həmin teleqramın göndərildiyi gündən qüvvəyə minir və icra edilməlidir.

B ö l m ə 4 Bu maddənin 1-ci bölməsinə müvafiq olaraq icrası tələb olunan bütün əməllər onun imzalanmasından sonra 120 gün ərzində və ya Fondla Borc Alanın razılaşacağı digər tarixə qədər həyata keçirilməzsə, Fond, öz rəyinə müvafiq olaraq, istənilən an Borc Alanı xəbərdar etməklə bu Sazişə xitam verir. Bu xəbərdarlıq verilən andan etibarən bu Saziş və Tərəflərin onunla əlaqədar bütün öhdəlikləri onunla birgə bitmiş hesab edilir.

B ö l m ə 5 Kreditin bütün vəsaitləri, müvafiq faizlər və digər məsrəflər ödənilərsə, həmin andan bu Saziş və Tərəflərin ondan irəli gələn bütün başqa öhdəlikləri bitmiş hesab edilir.

#### Maddə IX

#### **Tərif**

B ö l m ə 1 Kontekst üzrə digəri tələb olunmazsa, aşağıdakı terminlər bu Sazişdə və ona edilən əlavələrdə istifadə edildikləri istənilən yerdə bu mənaları kəsb edirlər:

1) "Layihə" termininin mənası bu Sazişin 2 №-li Əlavəsində təsvir edildiyi kimi və təsviri Fond və ya Borc Alan arasında razılaşdırılmaqla dəyişdirilə biləcək kreditin ayrıldığı proqram və proqramlar, layihə və layihələr deməkdir.

2) "Mallar" termininin mənası Layihə üçün tələb olunan xidmətlər, təchizatlar və ya avadanlıqlar deməkdir. Əgər malların dəyərində hər hansı istinad edilərsə, belə dəyərə malların Borc Alanın ərazisinə idxal xərcləri də daxildir.

Aşağıdakı ünvanlar 7-ci maddənin 1-ci bölməsinin məqsədləri üçün göstərilmişdir:

Borc Alanın ünvanı: Azərbaycan Respublikasının

Maliyyə Nazirliyi  
Səməd Vurğun küç., 83  
Bakı, Az 1022  
Tel: (99412) 93-30-12  
Faks: (99412) 98-53-81

Fondun ünvanı:

Abu-Dabi İnkişaf Fondu  
P.O.Box814,  
Abu-Dabi, OAG  
TELEX: 22287 FUND EM  
FAX: 6440800

Göstərilənləri təsdiq etmək məqsədilə, Tərəflər yuxarıda qeyd edilmiş tarixdə (il və gün), müvafiq surətdə səlahiyyətlərlə təmin edilmiş nümayəndələri vasitəsilə fəaliyyət göstərərək bu Sazişi hər iki Tərəfin adından imzalamaq barədə razılığa gəlmiş və onu Abu-Dabi şəhərində hər biri orijinal sayılıb eyni qüvvəyə malik olmaqla 5 nüsxədə imzaladılar.

Azərbaycan Respublikası  
Hökuməti adından

Eldar SƏLİMOV  
Azərbaycan Respublikasının  
Fövqəladə və Səlahiyyətli Səfiri

Abu-Dabi İnkişaf Fondu  
adından

Saeed Khalfan Matar AL RUMAİTHİ  
Baş direktor

1 №-li ƏLAVƏ

Azərbaycan Respublikasında  
"Bakı dairəvi avtomobil yolu" layihəsinin amortizasiya qrafiki

Ödənişin sayı	Ödənişin tarixi	Ödənişlərin məbləği (BƏƏ dirhəmi ilə)
1.	30.04.2008	1,148,000.00
2.	30.10.2008	1,148,000.00
3.	30.04.2009	1,148,000.00
4.	30.10.2009	1,148,000.00
5.	30.04.2010	1,148,000.00
6.	30.10.2010	1,148,000.00
7.	30.04.2011	1,148,000.00
8.	30.10.2011	1,148,000.00
9.	30.04.2012	1,148,000.00
10.	30.10.2012	1,148,000.00
11.	30.04.2013	1,148,000.00
12.	30.10.2013	1,148,000.00
13.	30.04.2014	1,148,000.00
14.	30.10.2014	1,148,000.00
15.	30.04.2015	1,148,000.00
16.	30.10.2015	1,148,000.00
17.	30.04.2016	1,148,000.00
18.	30.10.2016	1,148,000.00

19.	30.04.2017	1,148,000.00
20.	30.10.2017	1,148,000.00
21.	30.04.2018	1,148,000.00
22.	30.10.2018	1,148,000.00
23.	30.04.2019	1,148,000.00
24.	30.10.2019	1,148,000.00
25.	30.04.2020	1,148,000.00
26.	30.10.2020	1,148,000.00
27.	30.04.2021	1,148,000.00
28.	30.10.2021	1,148,000.00
29.	30.04.2022	1,148,000.00
30.	30.10.2022	1,148,000.00
31.	30.04.2023	1,148,000.00
32.	30.10.2023	1,142,000.00
<b>Cəmi:</b>		<b>36,730,000.00</b>
<b>Otuz altı milyon yeddi yüz otuz min BƏƏ dirhəmi</b>		

2 №-li ƏLAVƏ

## LAYİHƏNİN TƏSVİRİ

Layihənin məqsədi paytaxt - Bakı şəhərinin ətraf zonasından keçən beynəlxalq tranzit hərəkətinin rəvan axını üçün şərait yaratmaqdan və şəhər daxilində nəqliyyat vasitələri hərəkətinin toplaşmasını ixtisar etməkdən, bununla da həm Azərbaycanın şərq bölgəsinin, həm də ümumilikdə ölkənin iqtisadiyyatının inkişafına yardım göstərməkdən ibarətdir. Layihə, həmçinin müvafiq nəqliyyat dəhlizində hərəkətin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi məqsədini güdür.

Layihə aşağıdakı əsas komponentlərdən ibarətdir:

### **Mülki-mühəndis**

1. Bakı-Quba yolunun kəsişməsindən ümumi uzunluğu 5.5 km (2x3 zolaqlı) olan mövcud yolun avtostrada standartlarına qədər yaxşılaşdırılması.
2. Əvvəli yuxarıda qeyd olunmuş (a) yarımbəndinin sonundan başlayan və Bakı-Astara yolunun kəsişməsində bitən, uzunluğu təxminən 8,9 km (2x3 zolaqlı) olan yeni asfalt yolun tikintisi.
3. Bakı-Astara yolunun əvvəli (b) yarımbəndinin kəsişməsində başlayan və Bakı-Astara yolunun 22-ci kilometrliyində bitən, uzunluğu 7,1 km (2x2 zolaqlı) olan mövcud asfaltlaşdırılmış seksiyasının avtostrada standartları səviyyəsinə çatdırmaq məqsədilə təkmilləşdirilməsi.
4. Multisəviyyəli və tək səviyyəli yol ayrıclarına əlavə olaraq 4-səviyyəli yol ayrıcının inşası.
5. Zəruri körpülərin, drenaj qurğularının hərəkətinin təhlükəsizliyi üçün vasitələrin inşası, eləcə də işıqlandırma avadanlıqlarının quraşdırılması.

### **Mühəndis-məsləhət xidmətləri**

Ətraflı layihələşdirmə, tender sənədləri və Layihəyə texniki nəzarət üzrə mühəndis-məsləhət xidmətləri.

Layihəni 24 aydan çox olmayan bir dövr ərzində başa çatdırmaq nəzərdə tutulur.